



AZƏRBAYCAN

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

№ 201 (8794) ÇƏRŞƏNBƏ AXŞAMI, 21 sentyabr 2021-ci il

Qəzetiñ əsası 1918-ci ilde qoyulmuşdur

www.azerbaijan-news.az

Ilham Aliyev

Yeni seçilmiş Dövlət Duması ilə
Azərbaycan Respublikasının
Milli Məclisi arasında ənənəvi
dostluq və əməkdaşlıq əlaqələri
bundan sonra da davam edəcəkdir



Sentyabrın 20-de Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin telefonla zəng etmişdir.

Dövlətimizin başçısı Rusiya Prezidentini Hakim "Yedina ya Rossiya" Partiyasının parlament seçkilərində qələbə qazanmış münasibətlə tebrik etmişdir.

Azərbaycan Prezidenti bu qələbəni Vladimir Putinin rəhbərliyi ilə ölkənin inkişafı və firavanhıqına yönəlmış siyasetə xalq tərəfindən verilən qiymətin təzahürü kimi deyərləndirmişdir.

Rusiya Prezidenti qəstirlən dikkətə və təbrike görə Prezident İlham Əliyevin minnətdarlığını bildirmişdir.

Dövlət başçıları Azərbaycanla Rusiya arasında strateji tərəfdən işaslanan münasibətlərin müxtəlif sahələrdə uğurla inkişaf etdiyini vurğulayaraq əməkdaşlığın perspektivləri ilə bağlı məsələləri müzakirə etmişlər.

Söhbət zamanı dövlət başçıları emin olduğunu bildirmişlər ki, yeni seçilmiş Dövlət Duması ilə Azərbaycan Respublikasının Milli Məclisi arasında ənənəvi dostluq və əməkdaşlıq əlaqələri bundan sonra da davam edəcəkdir.

Prezident İlham Əliyev Perm şəhərində baş vermiş hadisə neticəsində həlak olanlarla bağlı Vladimir Putinə başsağlığı vermişdir. Rusiya Prezidenti başsağlığına görə təşəkkür nü bildirmiştir.

Prezidentin Mətbuat Xidmeti

Rusiya Federasiyasının Prezidenti
zati-aliləri cənab Vladimir Putinə

Hörmətli Vladimir Vladimiroviç!
Rusiya Federasiyası Federal Meclisinin Dövlət Dumasına
seçkilərin uğurla keçirilməsi ilə əlaqədar səmimi tebriklerimi
qəbul edin.

Keçirilmiş seçkilərdə "Yedina ya Rossiya" Partiyasının qələbəsi bu partiyanın ölkədə aparıcı siyasi qüvvə kimi liderliyini, onun ümummilli siyasetinin və cəxplənlər fealiyyətinin Rusiya xalqı tərəfindən yüksək qiymətləndirilməsinə bir dənə təsdiq etdi.

Əminim ki, Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında strateji tərəfdən xarakterli ənənəvi dostluq, məhrəbən qonşul və əməkdaşlıq münasibətləri xalqlarımızın və ölkələrimizin mənəvəyi, regionda sülh, təhlükəsizlik və sabitlik naməniləndir.

Fürsətən istifadə edib, Sizə məhəkəm cənsələyi və işlərinizdə uğurlar, dəst Rusyanın xalqına isə firavanhıq və emin-amanlıq arzu edirəm.

Hörmət,

**İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti**

Bakı, 20 sentyabr 2021-ci il

**AÇG 27-ci ildönümünü 4 milyardinci
barel neft hasilatı ilə qeyd edir**

Bu il sentyabrın 18-de
"Azəri-Cırqa-Güneşli"
(AÇG) yatağı daha bir
şanlı sohifə yazdı - yataq-
dan 4 milyardinci barel
neft hasil edildi. Sentyabr-
nın 20-si təxirdən qeyd et-
diyimiz AÇG-nin 27-ci il-
dönümü və "Nefçilər
Günü" bundan da yaxşı
hədiyyə ola biləməzdik. Bu
əlamətdər hadisə həm də
AÇG-nin dünya seviyyəli
yataq olduğunu bir daha
nümayiş etdirir.

Ardi 5-ci səh.



Qüdrətli müstəqilliyin qətiyyətli ifadəsi

Gələn ay Azərbaycan xalqı özünün dövlət müstəqilliyinin bərpə olunmasının 30-cu ildönümünü qeyd edəcək. Əton 30 ilə dövlətimizin taleyində çox hadisələr baş verdi, bir çox dolanbaclarдан keçməli olduq, manecələr üzənsidik. Lakin Heydər Əliyev və İlham Əliyev kimi qüdrəti liderlərinin sayosindo, həmçinin milli hərəkəliyimizin noticəsində bütün çotinliklərə sindi girdik, dövlətçiliyimizi və müstəqilliyimizi qoruduq, əbedi etdik.

Müstəqilliyimiz 30-cu ildönümü
ərafəsində daha qururluyuq

Bu baxımdan müstəqilliyimizin bərpəsinin 30-cu ildönümüne doğru tariximiz dövlətçiliyimizi şərəfləndirən hadisələrlə zəngindir. 2020-ci ilin 44 günlük Vətən məhərəbi isə bu hadisələrin zirvə nöqtəsi oldu. Cənubi bu məhərəbə müstəqilliyimiz illeri boyu üzələmiş olduğumuz əsas ağırlı problem sona yetdi, torpaqlarımız işğaldan azad edildi. Ona görə müstəqilliyimizin bərpəsinin 30-cu ildönü-

mü ərefəsində daha qururluyuq, bəsimiz dik, alnımız açıdır.

Hazırda müasir beynəlxalq münasibətlər müstəvəsində özünün haqqı milli marağından tekbaşına və ya güc yolu ilə təmin etmək müraciət kərəmətli. Son on illiklərdə bu barədə bir nümunə de göstərilməz olmaz. Ən acıcaqlı və planetimizin müxtəlif yerlərində varanın məhərəbə ocaqları dərhələ lokal müstəvidən çıxaraq qlobal karakter alıb və həmin ərazilər ayrı-ayrı güclərin plastarına, poliqonuna çevrilib.

Azərbaycanın öten əsrin 80-ci illərinin sonundan üzləşdiyi və sonradan qanlı mühərriyəye çevrilen Dağlıq Qarabağ problemi məhiyyətə hansısa silahlı qarsıdurmadan fərqlənmirdi. Tarix boyu Azərbaycan orazilarını işğal edən Ermenistan bu defə Qarabağ göz dikimişdi və teessüf ki, respublikamızda müstəqilliyin ilk illerində hakimiyyətdə olanların naşı idarəciyilkəri və xeyanətləri nəticəsində Birinci Qarabağ məhərəbə bir sıra rayonlarımızın işğalı ilə neticələndi. Ermenistanın da dördüncü ərəmənilərinin məqsədi Qarabağda ikinci ərəməni dövlətinin yaradılmasına nail olmaq idi. Bunun üçün Azərbaycanın olduqca güclü beynəlxalq tezkiyə devar idi. Lakin 1993-cü ildən ölkəyə rehberlik edən Ulu Önder Heydər Əliyev bütün tezkiyələrin karşısını qətiyyətliyi alı.

Ardi 4-cü səh.

Türkdilli ölkələr arasındaki əlaqələr iqtisadi inkişafa səmtlənib

Iqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) təqdim etdiyi yazıda türkdilli ölkələrin iqtisadiyyatında Azərbaycanın tutduğu mövqo və əldə etdiyi uğurlar geniş araşdırılmışdır. Mərkəzin təhlilçisi Amina Bayramova önce türk xalqları arasında yaxınlığın monəvi, mödəni, eləcə də ticari və iqtisadi əlaqələrlə bağlı olduğunu qeyd edir.

Bildirir ki, Mərkəzi Asiyadan Anadoluyan mühüm geoloji mövqədə yerləşən və zəngin sərvətlərə malik Türkiyə, Azərbaycan, Qazaxistən, Türkmenistən, Orqızistən, Özbəkistan əsas iqtisadi göstəricilərinə görə bir-birindən fərqlənərlər de, 1991-ci ildən başlayaraq qarsılıqlı əlaqələrin dərinleşməsinə şəmt götürüb. 2009-cu ildə bu dövlətlərin imzaladığı Naxçıvan Sazişində əsası qoyulan Türk Şurası çərçivəsində siyasi, ticarət, iqtisadi və mödəni-humanitar sahələrde uğurlu əməkdaşlıq bu gün də davam edir.

Ardi 5-ci səh.

Jurnalist araşdırması

Onlayn resurslarda dəyişdirilən tariximiz

İnternetdəki məlumatlar çox zaman həqiqəti eks etdirmir



Yalnız Azərbaycanın deyil, dünyının qədim yaşayış maskonullarından sayılan, tarixin bütün dövrülərini adlayan Qarabağın tarixinin dəha düzgün təqdim edilməsinə, bu tarixdə inqilabçı və yərənələrin bütün təhriflərinin düzəldilməsinə ehtiyac var.

Ermenilerin daim özünükləşdirməye çalışdıqları Qarabağın işğaldən azad edilməsi onun tarixinin yeniden öyrənilməsi artırır.

Son illər ərzində Azərbaycanın onlayn resurslarında Qarabağa bağlı yerləşdirilən məlumatların sayı artsa da, yene də yanlışlıqlara yol verilir. Bəzi məlumatların hazırlanmasında əsaslı mənbədən istifadə edilmədiyi üçün buradakı faktlar ya tam, ya da qismən öz təsdiqini tapmir, baxmayıraq ki, səhəbə tarixi faktlardan getdiyi üçün burada hənsi şəhər və yermək yolverilməlidir.

Ardi 7-ci səh.



Azərbaycan Respublikası Prezidentinin "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" 2000-ci il 29 dekabr tarixli 435 nömrəli, "İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunun təsdiq edilməsi haqqında" 2003-cü il 4 avqust tarixli 911 nömrəli, "Hakimiyət salahiyəti verilən dövlət qulluqçularının siyahısı"nın və hakimiyət salahiyətinin icrasına görə əlavə haqqın möbləğinin təsdiq edilməsi barədə"

2008-ci il 20 iyun tarixli 776 nömrəli, "Azərbaycan Respublikasına galən ecañbilər və vətəndaşlığı olmayan şəxslər vizaların rəsmiləşdirilməsi ilə bağlı bəzi məsələlər haqqında" 2010-cu il 13 sentyabr tarixli 326 nömrəli, "ASAN Viza" sistemi haqqında Əsasnamə"nin təsdiq edilməsi barədə" 2016-ci il 20 oktyabr tarixli 1082 nömrəli və "Pasportlar haqqında"

Azərbaycan Respublikasının Qanununda dayışıklık edilməsi barədə" Azərbaycan Respublikasının 2017-ci il 16 may tarixli 671-VQD nömrəli Qanununun tətbiqi haqqında"

2017-ci il 21 iyun tarixli 1478 nömrəli fərمانlarında dayışıklık edilməsi barədə

Azərbaycan Respublikası Prezidentinin Fərmani

"Azərbaycan Respublikası Prezidentinin Xüsusi Tibb Xidməti ilə bağlı tədbirlər və "Azərbaycan Respublikası Prezidentinin Xüsusi Tibb Xidməti" sözləri ismin müvafiq həllərdə" Azərbaycan Respublikası Prezidentinin Xüsusi Tibb Xidməti strukturunun təsdiq edilməsi və işçilərin say həddinin müeyyən edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 26 dekabr tarixli 692 nömrəli Fərmanında dayışıklık edilmiş barədə" Azərbaycan Respublikası Prezidentinin 2019-ci il 29 noyabr tarixli 874 nömrəli Fərmanın icrasını temin etmek məqsədilə qərara alıram:

1. "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 29 dekabr tarixli 435 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 1, maddə 28; 2002, № 8, maddə 495; 2005, № 12, maddə 1111; 2007, № 12, maddə 1241; 2008, № 5, maddə 363; 2010, № 2, maddə 80; 2017, № 8, maddə 1518; 2018, № 2, maddə 170, № 11, maddə 2249; 2019, № 1, maddə 75; № 8, maddə 1403; 2020, № 1, maddə 7, № 7, maddə 871, № 11, maddə 1348, № 12 (I kitab), maddə 1480; Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 14 iyun tarixli 1398 nömrəli və 9 avqust tarixli 1419 nömrəli fərmanları) 3.5-ci bəndində "Azərbaycan Respublikası Prezidentinin Xüsusi Tibb Xidməti" sözləri "Azərbaycan Respublikasının Xüsusi Tibb Xidməti" sözləri ilə evez edilsin.

2. Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 4 avqust tarixli 911 nömrəli Fərmani (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003, № 8, maddə 440; 2006, № 3, maddə 229; № 6, maddə 498; 2007, № 2, maddə 86, 101, № 3, maddə 217, 227; № 7, maddə 714, № 9, maddə 867, № 10, maddə 948, № 12, maddə 1242; 2008, № 1, maddə 9, № 3, maddələr 173, 179, № 6, maddə 499, № 8, maddələr 717, 723; 2009, № 2, madde 66, № 6, maddələr 419, 421, 422; 2010, № 2, maddə 80, № 3, maddə 183; № 10, maddə 850; 2011, № 2, maddə 85; 2012, № 11, maddə 1078; 2013, № 3, maddə 236; № 8, maddə 901; 2014, № 9, maddə 1027; 2016, № 5, maddə 854, № 6, maddələr 1029, 1073; 2017, № 5, maddə 840, № 8, maddələr 1519, 1521; 2018, № 7 (I kitab), maddələr 1445, 1486, № 11, maddə 2287; 2019, № 1, maddə 76, № 4, maddə 655, № 6, maddə 1027, № 7, maddə 1211, № 8, maddə 1405; 2020, № 4, maddə 423, № 6, maddə 708; 2021, № 2, maddələr 121, 133; Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 23 iyun tarixli 1410 nömrəli Fərmani) ilə təsdiq edilmiş "İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu"nun 2.1.1-ci yarıməndənin 4-cü abzasında, 2.1.2-ci yarıməndənin 9-cu abzasında (her iki halda), 2.1.3-cü yarıməndənin 4-cü abzasında, 2.1.4-cü yarıməndənin 4-cü abzasında (her iki halda), 2.1.5-cü yarıməndənin 4-cü abzasında (her iki halda), 2.1.6-cü yarıməndənin 4-cü abzasında (her iki halda), 2.1.7-cü yarıməndənin 4-cü abzasında (her iki halda), 2.1.8-cü yarıməndənin 4-cü abzasında (her iki halda), 2.1.9-cü yarıməndənin 4-cü abzasında (her iki halda), 2.1.10-cü yarıməndənin 4-cü abzasında (her iki halda), 2.1.11-cü yarıməndənin 4-cü abzasında (her iki halda), 2.1.12-cü yarıməndənin 4-cü abzasında (her iki halda), 2.1.13-cü yarıməndənin 4-cü abzasında (her iki halda), 2.1.14-cü yarıməndənin 4-cü abzasında (her iki halda), 2.1.15-cü yarıməndənin 4-cü abzasında (her iki halda), 2.1.16-cü yarıməndənin 4-cü abzasında (her iki halda), 2.1.17-cü yarıməndənin 4-cü abzasında (her iki halda), 2.1.18-cü yarıməndənin 4-cü abzasında (her iki halda), 2.1.19-cü yarıməndənin 4-cü abzasında (her iki halda), 2.1.20-cü yarıməndənin 4-cü abzasında (her iki halda), 2.1.21-cü yarıməndənin 4-cü abzasında (her iki halda), 2.1.22-cü yarıməndənin 4-cü abzasında (her iki halda), 2.1.23-cü yarıməndənin 4-cü abzasında (her iki halda), 2.1.24-cü yarıməndənin 4-cü abzasında (her iki halda), 2.1.25-cü yarıməndənin 4-cü abzasında (her iki halda), 2.1.26-cü yarıməndənin 4-cü abzasında (her iki halda), 2.1.27-cü yarıməndənin 4-cü abzasında (her iki halda), 2.1.28-cü yarıməndənin 4-cü abzasında (her iki halda), 2.1.29-cü yarıməndənin 4-cü abzasında (her iki halda), 2.1.30-cü yarıməndənin 4-cü abzasında (her iki halda), 2.1.31-cü yarıməndənin 4-cü abzasında (her iki halda), 2.1.32-cü yarıməndənin 4-cü abzasında (her iki halda), 2.1.33-cü yarıməndənin 4-cü abzasında (her iki halda), 2.1.34-cü yarıməndənin 4-cü abzasında (her iki halda), 2.1.35-cü yarıməndənin 4-cü abzasında (her iki halda), 2.1.36-cü yarıməndənin 4-cü abzasında (her iki halda), 2.1.37-cü yarıməndənin 4-cü abzasında (her iki halda), 2.1.38-cü yarıməndənin 4-cü abzasında (her iki halda), 2.1.39-cü yarıməndənin 4-cü abzasında (her iki halda), 2.1.40-cü yarıməndənin 4-cü abzasında (her iki halda), 2.1.41-cü yarıməndənin 4-cü abzasında (her iki halda), 2.1.42-cü yarıməndənin 4-cü abzasında (her iki halda), 2.1.43-cü yarıməndənin 4-cü abzasında (her iki halda), 2.1.44-cü yarıməndənin 4-cü abzasında (her iki halda), 2.1.45-cü yarıməndənin 4-cü abzasında (her iki halda), 2.1.46-cü yarıməndənin 4-cü abzasında (her iki halda), 2.1.47-cü yarıməndənin 4-cü abzasında (her iki halda), 2.1.48-cü yarıməndənin 4-cü abzasında (her iki halda), 2.1.49-cü yarıməndənin 4-cü abzasında (her iki halda), 2.1.50-cü yarıməndənin 4-cü abzasında (her iki halda), 2.1.51-cü yarıməndənin 4-cü abzasında (her iki halda), 2.1.52-cü yarıməndənin 4-cü abzasında (her iki halda), 2.1.53-cü yarıməndənin 4-cü abzasında (her iki halda), 2.1.54-cü yarıməndənin 4-cü abzasında (her iki halda), 2.1.55-cü yarıməndənin 4-cü abzasında (her iki halda), 2.1.56-cü yarıməndənin 4-cü abzasında (her iki halda), 2.1.57-cü yarıməndənin 4-cü abzasında (her iki halda), 2.1.58-cü yarıməndənin 4-cü abzasında (her iki halda), 2.1.59-cü yarıməndənin 4-cü abzasında (her iki halda), 2.1.60-cü yarıməndənin 4-cü abzasında (her iki halda), 2.1.61-cü yarıməndənin 4-cü abzasında (her iki halda), 2.1.62-cü yarıməndənin 4-cü abzasında (her iki halda), 2.1.63-cü yarıməndənin 4-cü abzasında (her iki halda), 2.1.64-cü yarıməndənin 4-cü abzasında (her iki halda), 2.1.65-cü yarıməndənin 4-cü abzasında (her iki halda), 2.1.66-cü yarıməndənin 4-cü abzasında (her iki halda), 2.1.67-cü yarıməndənin 4-cü abzasında (her iki halda), 2.1.68-cü yarıməndənin 4-cü abzasında (her iki halda), 2.1.69-cü yarıməndənin 4-cü abzasında (her iki halda), 2.1.70-cü yarıməndənin 4-cü abzasında (her iki halda), 2.1.71-cü yarıməndənin 4-cü abzasında (her iki halda), 2.1.72-cü yarıməndənin 4-cü abzasında (her iki halda), 2.1.73-cü yarıməndənin 4-cü abzasında (her iki halda), 2.1.74-cü yarıməndənin 4-cü abzasında (her iki halda), 2.1.75-cü yarıməndənin 4-cü abzasında (her iki halda), 2.1.76-cü yarıməndənin 4-cü abzasında (her iki halda), 2.1.77-cü yarıməndənin 4-cü abzasında (her iki halda), 2.1.78-cü yarıməndənin 4-cü abzasında (her iki halda), 2.1.79-cü yarıməndənin 4-cü abzasında (her iki halda), 2.1.80-cü yarıməndənin 4-cü abzasında (her iki halda), 2.1.81-cü yarıməndənin 4-cü abzasında (her iki halda), 2.1.82-cü yarıməndənin 4-cü abzasında (her iki halda), 2.1.83-cü yarıməndənin 4-cü abzasında (her iki halda), 2.1.84-cü yarıməndənin 4-cü abzasında (her iki halda), 2.1.85-cü yarıməndənin 4-cü abzasında (her iki halda), 2.1.86-cü yarıməndənin 4-cü abzasında (her iki halda), 2.1.87-cü yarıməndənin 4-cü abzasında (her iki halda), 2.1.88-cü yarıməndənin 4-cü abzasında (her iki halda), 2.1.89-cü yarıməndənin 4-cü abzasında (her iki halda), 2.1.90-cü yarıməndənin 4-cü abzasında (her iki halda), 2.1.91-cü yarıməndənin 4-cü abzasında (her iki halda), 2.1.92-cü yarıməndənin 4-cü abzasında (her iki halda), 2.1.93-cü yarıməndənin 4-cü abzasında (her iki halda), 2.1.94-cü yarıməndənin 4-cü abzasında (her iki halda), 2.1.95-cü yarıməndənin 4-cü abzasında (her iki halda), 2.1.96-cü yarıməndənin 4-cü abzasında (her iki halda), 2.1.97-cü yarıməndənin 4-cü abzasında (her iki halda), 2.1.98-cü yarıməndənin 4-cü abzasında (her iki halda), 2.1.99-cü yarıməndənin 4-cü abzasında (her iki halda), 2.1.100-cü yarıməndənin 4-cü abzasında (her iki halda), 2.1.101-cü yarıməndənin 4-cü abzasında (her iki halda), 2.1.102-cü yarıməndənin 4-cü abzasında (her iki halda), 2.1.103-cü yarıməndənin 4-cü abzasında (her iki halda), 2.1.104-cü yarıməndənin 4-cü abzasında (her iki halda), 2.1.105-cü yarıməndənin 4-cü abzasında (her iki halda), 2.1.106-cü yarıməndənin 4-cü abzasında (her iki halda), 2.1.107-cü yarıməndənin 4-cü abzasında (her iki halda), 2.1.108-cü yarıməndənin 4-cü abzasında (her iki halda), 2.1.109-cü yarıməndənin 4-cü abzasında (her iki halda), 2.1.110-cü yarıməndənin 4-cü abzasında (her iki halda), 2.1.111-cü yarıməndənin 4-cü abzasında (her iki halda), 2.1.112-cü yarıməndənin 4-cü abzasında (her iki halda), 2.1.113-cü yarıməndənin 4-cü abzasında (her iki halda), 2.1.114-cü yarıməndənin 4-cü abzasında (her iki halda), 2.1.115-cü yarıməndənin 4-cü abzasında (her iki halda), 2.1.116-cü yarıməndənin 4-cü abzasında (her iki halda), 2.1.117-cü yarıməndənin 4-cü abzasında (her iki halda), 2.1.118-cü yarıməndənin 4-cü abzasında (her iki halda), 2.1.119-cü yarıməndənin 4-cü abzasında (her iki halda), 2.1.120-cü yarıməndənin 4-cü abzasında (her iki halda), 2.1.121-cü yarıməndənin 4-cü abzasında (her iki halda), 2.1.122-cü yarıməndənin 4-cü abzasında (her iki halda), 2.1.123-cü yarıməndənin 4-cü abzasında (her iki halda), 2.1.124-cü yarıməndənin 4-cü abzasında (her iki halda), 2.1.125-cü yarıməndənin 4-cü abzasında (her iki halda), 2.1.126-cü yarıməndənin 4-cü abzasında (her iki halda), 2.1.127-cü yarıməndənin 4-cü abzasında (her iki halda), 2.1.128-cü yarıməndənin 4-cü abzasında (her iki halda), 2.1.129-cü yarıməndənin 4-cü abzasında (her iki halda), 2.1.130-cü yarıməndənin 4-cü abzasında (her iki halda), 2.1.131-cü yarıməndənin 4-cü abzasında (her iki halda), 2.1.132-cü yarıməndənin 4-cü abzasında (her iki halda), 2.1.133-cü yarıməndənin 4-cü abzasında (her iki halda), 2.1.134-cü yarıməndənin 4-cü abzasında (her iki halda), 2.1.135-cü yarıməndənin 4-cü abzasında (her iki halda), 2.1.136-cü yarıməndənin 4-cü abzasında (her iki halda), 2.1.137-cü yarıməndənin 4-cü abzasında (her iki halda), 2.1.138-cü yarıməndənin 4-cü abzasında (her iki halda), 2.1.139-cü yarıməndənin 4-cü abzasında (her iki halda), 2.1.140-cü yarıməndənin 4-cü abzasında (her iki halda), 2.1.141-cü yarıməndənin 4-cü abzasında (her iki halda), 2.1.142-cü yarıməndənin 4-cü abzasında (her iki halda), 2.1.143-cü yarıməndənin 4-cü abzasında (her iki halda), 2.1.144-cü yarıməndənin 4-cü abzasında (her iki halda), 2.1.145-cü yarıməndənin 4-cü abzasında (her iki halda), 2.1.146-cü yarıməndənin 4-cü abzasında (her iki halda), 2.1.147-cü yarıməndənin 4-cü abzasında (her iki halda), 2.1.148-cü yarıməndənin 4-cü abzasında (her iki halda), 2.1.149-cü yarıməndənin 4-cü abzasında (her iki halda), 2.1.150-cü yarıməndənin 4-cü abzasında (her iki halda), 2.1.151-cü yarıməndənin 4-cü abzasında (her iki halda), 2.1.152-cü yarıməndənin 4-cü abzasında (her iki halda), 2.1.153-cü yarıməndənin 4-cü abzasında (her iki halda), 2.1.154-cü yarıməndənin 4-cü abzasında (her iki halda), 2.1.155-cü yarıməndənin 4-cü abzasında (her iki halda), 2.1.156-cü yarıməndənin 4-cü abzasında (her iki halda), 2.1.157-cü yarıməndənin 4-cü abzasında (her iki halda), 2.1.158-cü yarıməndənin 4-cü abzasında (her iki halda), 2.1.159-cü yarıməndənin 4-cü abzasında (her iki halda), 2.1.160-cü yarıməndənin 4-cü abzasında (her iki halda), 2.1.161-cü yarıməndənin 4-cü abzasında (her iki halda), 2.1.162-cü yarıməndənin 4-cü abzasında (her iki halda), 2.1.163-cü yarıməndənin 4-cü abzasında (her iki halda), 2.1.164-cü yarıməndənin 4-cü abzasında (her iki halda), 2.1.165-cü yarıməndənin 4-cü abzasında (her iki halda), 2.1.166-cü yarıməndənin 4-cü abzasında (her iki halda), 2.1.167-cü yarıməndənin 4-cü abzasında (her iki halda), 2.1.168-cü yarıməndənin 4-cü abzasında (her iki halda), 2.1.169-cü yarıməndənin 4-cü abzasında (her iki halda), 2.1.170-cü yarıməndənin 4-cü abzasında (her iki halda), 2.1.171-cü yarıməndənin 4-cü abzasında (her iki halda), 2.1.172-cü yarıməndənin 4-cü abzasında (her iki halda), 2.1.173-cü yarıməndənin 4-cü abzasında (her iki halda), 2.1.174-cü yarıməndənin 4-cü abzasında (her iki halda), 2.1.175-cü yarıməndənin 4-cü ab

“Yaşasın Azərbaycan-Pakistan-Türkiyə qardaşlığı!”

“Üç qardas - 2021” beynəlxalq təlimində “Yüksəksəviyyəli müşahidəçi günü” kecirilib

Sentyabr 20-də “Üç qardas - 2021” beynəlxalq təlimi çərçivəsində “Yüksəksəviyyəli müşahidəçi günü” kecirilib.

Müdafıə Nazirliyinin Mətbuat xidmətindən AZERTAC-a bildirilər ki, tədbirdə Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov, Dövlət Təhlükəsizliyi Xidmetinin rəisi general-polkovnik Əli Nəğıyev, eləcə de Türkiye Respublikası Silahlı Qüvvələrinin Xüsusi Təyinatlı Qüvvələr Komandanı general-leytenant Ömer Ertuğrul Erbakan, Pakistan İsləm Respublikası Silahlı Qüvvələrinin Təhlükəsizlik və Antiterror idarəsinin rəisi general-major Mümtaz Hüseyn, Qazaxistandan olan yüksəksəviyyəli qoşanqlar və bu dövlətlərin ölkəmizdəki hərbi attaşələri iştirak ediblər.

Təlimdə planlaşdırılan fəaliyyətlər barədə qonaqlara məlumat verilib və onun gedisi barədə məruzə olunub.

Sonra xüsusi təyinatlı bölmələr müxtəlif təlim nöqtələrinde verilen tapşırıqları icra ediblər. Bölmələr cavabdehlik sahəsində axtarış tədbirləri, aşkarlanan obyektlərin nəzareti götürülməsi, şərti düşmənin idarəetmə məntəqələrinin məhv edilməsini yüksək peşəkarlıq yarına yetiriblər. Artilleriya və aviasiya atəşlərinin idarə edilməsi məqsədilə koordinatların veriliməsi, həmçinin aviasiya vasitələrinin dəstəyi ilə digər tapşırıqlar da icra olunub.

Yekunda general-polkovnik Z.Həsənov çıxış edərək təlimin uğurla başa çatması münasibətilə tədbir iştirakçılarını təbrik edib, üç qardaş ölkənin hərbi qulluqçularının yüksək peşəkarlıq və bacarıq nümayiş etdirdiyini vurğulayıb.

Müdafıə naziri bildirib: “Təlim göstərdi ki, müasir texnologiyalardan, yeni döyüş taktikasından istifadə edən xüsusi təyinatlılarının bacarığı daha da artıb və peşəkarlıq səviyyəsi xeyli yüksəlib. Təlimlər qosunlarımızın imkan və qabiliyyətlərinin inkişaf etdirilməsinə böyük töhfə verdi. Bu təlim Silahlı Qüvvələrimizin qarşısında duran istənilən xəzəfəni birgə icra etməyə hazır və qadir olduğunu bir daha nümayiş etdirdi”.

Silahlı Qüvvələrimizin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə xalqımızın qələbəsi ilə başa çatan Vətən müharibəsi zamanı göstərilən mənəvi destəye görə Türkiye Respublikasına və Pakistan İsləm Respublikasına minnətdərliyi bildirən müdafiə naziri belə təlimlərin gələcəkdə keçiriləcəyini qeyd edib.

Təlimin şüarının “Yaşasın Azərbaycan-Pakistan-Türkiyə qardaşlığı!” olduğunu diqqətən catdırılırlı.

Sonda təlim iştirakçılarına hədiyyələr təqdim olunub.




Naxçıvanda “Sarsılmaz qardaşlıq-2021” birgə döyüş atışlı taktiki təliminə start verilib

Azərbaycan və Türkiye respublikaları arasında imzalanmış hərbi əməkdaşlıq haqqında sazişə əsasən Naxçıvanda her iki ölkənin motoatıcı, xüsusi təyinatlı, komando və müxtəlif qoşun növbərinin işbirliyi ilə “Sarsılmaz qardaşlıq-2021” birgə döyüş atışlı taktiki təliminə start verilib.

Əlahiddə Ümumqoşun Ordunun Mətbuat xidmətindən AZERTAC-in Naxçıvan bürosuna bildirilib ki, Naxçıvan Qərnizonu Qoşunlarının birləşmə və hissələrinin, Türkiye Silahlı Qüvvələrinin bölmələrinin cəlb edildiyi təlimde anənəye uyğun olaraq iki qardaş ölkənin Dövlət bayraqlarının dəyişmə mərasimi keçirilib.

Bayraqdəyişmə mərasimində iştirak etmek üçün Əlahiddə Ümumqoşun Ordunun bayraq təqimi Naxçıvan şəhərindən və eyni zamanda Türkiye Respublikasının bayraq təqimi da Doğu Beyazid şəhərində Səderək sərhəd-keçid məntəqəsinə -



Rusiya Xəzər flotiliyasının hərbi gəmiləri Bakı limanını tərk edib

Azərbaycanda qeyri-resmi dəstləq sefərində olan Rusiya Federasiyası Hərbi Deniz Donanmasının Xəzər flotiliyasının “Astraxan” və “Anatoli Quyvin” hərbi gəmiləri sentyabrın 20-də Bakı limanını tərk edib.

Bu barədə AZERTAC-a Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Xatırladaq ki, hərbi gəmilər sentyabrın 18-də Bakı limanına gəlmüşdi.





Qüdrətli müstəqilliyin qətiyyətli ifadəsi

Əvvəl 1-ci seh.

Azərbaycanın hele çətin, zeif vaxtlarında Ulu Öndər dövlətiniñ milli maraqlarını inamlı təmin etdi, dünya erməniliyinini niyyətinin qarşısını uzaqgörənləkə aldı.

Təkbəsına və güc yolu ilə

Bələliklə, hələ 90-ci illerde dünya erməniliyinin təzyiqlərini dəf edən, onların Ermenistandan maraqlarını xidmət edən təkliflərinə yaxınlaşdırıcı, bəyənlək məvqələrini möhkəmləndirdikcə özərazı bütünlüğünün bərpası üçün də ehterilişli şəraitə yaxınlaşdırıldı və təyişdirildi. Bələliklə, 2020-ci ilin Vətən müharibəsinin neticələri torpaqlarımızın işğalından azad olunması ilə yanaşı, hem de Azərbaycanın artıq öz milli maraqlını silah yolu ilə təmin edəcək qədər güclü dövlətə çevriləməsinin necəssiməli oldu. Müasir dünya nizamindan öz pozulmuş hüququnu güç və ya digər yolla tekbaşına həll edən dövlət göstərmək ümumiyyətə məmən deyil. Amma Azərbaycan bunu etdi: tekbaşına və güc yolu ilə.

Bu Qəlebənin kökündə dayanan esas amillər qətiyyətli idir: rəhbərliyi, mürkəməl idarəciliç, güclü dövlətçilik və müstəqil siyasetidir. Məhənətli amillər Azərbaycanın en aqılı və yeganə probleminə son qoydu, İkinçi Qarabağ müharibəsinin tələyin həll etdi. Təsədűfi dəyiş ki, heäre müharibənin baş verməsinə qədər Azərbaycan ictirmayıyyet əmin idi ki, torpaqlarımızı mütləq işğaldan azad olunacaq. Çünki İlham Əliyevin uzaqgörənləkə həyata keçirdiyi siyasi kurs arazlərimizin işğaldan azad ediləcəyi günü sürətə xoxnlaşdırıldı. Bu siyaset həm də qox məsələləri kompleks şəkildə özündə birləşdirdi. Heyata keçirilən enerji layihələri, ordu quruculuğu, Ermenistanın işğal siyasetinin ifşası, cəmiyyətin İlham Əliyevinə tərafında six həmərəylik kimi mülüm məsələlərin hər biri torpaqlarımızın azadlığına aparan böyük siyasetin tərkib hissələri idi. Cəmi 44 günə qazanılan herbi-siyasi qəlebə İlham Əliyevin bu istiqamətdə yürüdüyü siyasetin ne qədər mükemməl olduğunu göstərdi.

Bu qəlebənin memarı olan İlham Əliyev yalnız Ermenistaniñ diz çökərdi, həm də dünya erməniliyinə, ermeni təessübünü çəkən siyasi mərkəzləre qalıq geldi. İlham Əliyev ermeni yanalarını və iddialarını alt-üst

Küveyt mətbuatı Azərbaycanın inkişaf etmiş nəqliyyat infrastrukturundan yazıb

Küveytin arb və ingilis dilli mətbuat organları "Times Kuwait" və "Al- Wasat" qəzetlərinde "Yeni İpək yolu: Niyo inkişaf etmiş nəqliyyat infrastruktur Azərbaycanın goləcəyinə açarıdır?" sorğuluhələ məqalədən edilib.

AZERTAC xəber verir ki, məqalədə Azərbaycanın Mərkəzi Asiyani Avropa ilə birləşdirən tarixi ipək yolu üzərində yerləşməsi və bu marşrutun XXI əsrin inkişaf etmiş texnologiya inşanlarına uyğun olaraq yenidən bərpa edilməsi bareda məlumat verilib.

Qeyd edilib ki, Bakı şəhəri 2000-ci ildən Avropa İttifaqı ilə Şərqi Avropa, Qafqaz və Mərkəzi Asiyanın 12 dövləti arasında iqtisadi, ticarət və nəqliyyat eləqələrinin inkişafına xidmət edən TRACECA (Transport Corridor Europe-Caucasus-Asia) programına evsahibliyi edib. Dövlət Statistik Komitəsinin məlumatına istinadən Azərbaycanın əraziindən 2020-ci il ərzində 188,6 milyon ton mal və məhsulun daşındığı bildirilən məqalədə diqqətə çatdırılıb. Ki, yüksək dənəmələrin 84,1 faizi neft və qaz boru kəmərlərinin yoxluğunda, digərləri isə avtomobil, demir yolu, deniz və



hava nəqliyyatı vasitəsilə həyata keçirilib.

Mülliət vürgülayıb ki, Azərbaycan son illər Gürcüstan, Rusiya və İran ilə bu ölkəni birləşdirən infrastruktur layihələrinin icrasına böyük həcmde səmərəyət yarırıb, eyni zamanda, 1902-ci ildən dənəz nəqliyyatı üçün istifadə olunan Bakı İlləri əsaslı bərpa edilib, böyük iqtisadi potensialı malik Əlet Danız Ticarəti Limanı salımb. Bundan əlavə, 1878-ci ildə əsası qoyulmuş və uzunluğu 2900 kilometr olan Azərbaycan demir yolları sisteminin Cənubi Qafqazın en böyük və irihəcmli sistemə çevrilədiyi qeyd edilib. 2017-ci ildə istifadəye verilen Bakı-Tbilisi-Qars demir yolu Azərbaycanda müasir infrastruktur və olvərsilişini müütli formalasdırıb. Xüsusi Küveyt kimi dost və qardaş ölkələr üçün olvərsilişli sərməye mühti yaradıb.

Məqalədə həmçinin bəyənlək hava yollarının Azərbaycandan keçməsinə təmin etmək məqsədli Heydər Əliyev Beynəlxalq Aeroportu ilə yanaşı, daha 5 böyük bəyənlək həmçinin fealiyyəti hava limanının fealiyyətini göstərdiyi bildirilib.

Yazida diqqətə catdırılıb ki, Azərbaycan hayat dolu və imkanlar ölkəsidir. Tarixi və məltikultural dəyərlər yüz illər boyu oronub saxlanılb və zənginləşdirilib. Azərbaycanın insan potensialı, ətraf mühit və ölkənin dünüşünə müs konsepsiyasına əsaslanan güclü işçisi inkişafı gələcəyin təminatıdır.

Sonda Azərbaycan-Küveyt eləqələrinəndən bərpa edilib. Vüqurlanıb ki, Küveyt hava eləqələrinin tezliklə bərpaşına və Körfez bölgəsinə coğrafi yaxınlığın iqtisadi eləqələrin hərtərəfləri genişləndirilməsinə imkan veracəyinə böyük ümidi bəslənilir. Hər iki ölkənin neft məməkəti olmasa və qeyri-neft sektorunun inkişafı məqsədilə iqtisadiyyatlarını şaxənləndirmək planları təcrübə və mübadiləsini zəruri edən amillərdir. Azərbaycan Körfez ölkələri ilə Qafqaz regionu arasında köprü rolunu oynaya bilər. Bu məqsədə Azərbaycanda müasir infrastruktur və olvərsilişini müütli formalasdırıb. Xüsusi Küveyt kimi dost və qardaş ölkələr üçün olvərsilişli sərməye mühti yaradıb.

Sentyabrın 20-də "SOCAR TOWER"da neft-qaz və neft-kimya sonəsi işçilərinin peşə bayramı olan Neftçilər Günü münasibətilə təntənəli töbükrət keçirilib.

SOCAR-dan AZERTAC-a bildirilər ki, töbükrət iqtisadiyyat naziri, SOCAR-in Müşahidə Şurasının sedri Mikayıl Cabbarov, şirkətin prezidenti Rövşən Abdullayev, BP-nin Azərbaycan, Gürçüstan və Türkiye üzrə regional prezidenti Qəri Counz, Müşahidə Şurasının üzvləri, eləcə de Azərbaycanda fealiyyət göstərən neft şirkətlərinin rəhbər şəxsləri, qabaqcıl neftçilər iştirak ediblər.

Təbliğ iştirakçıları vətənimiz azadlığı uğrunda canlarını qurban vermiş Vətənəvlərlərinin, o cümlədən şəhid neftçilərin xatirəsini yad etdilər.

Təbliğ giriş nitqilə ilə açan SOCAR-in prezidenti Rövşən Abdullayev deyib: "Her il peşə bayramlarında "Şəhəndəz" yatağından 25-ci idönlü münəccim qeyd edən neftçilərimiz bu bayram ərafinə "Azəri-Cıraq-Güneşli" yataqlarından 4 milyardinci barel neft hasil etməkla yeni əmək qəlebəsinə imza atıblar. Hər il peşə bayramlarında "Şəhəndəz" yatağından 3,9 milyon ton neft hasil edilər ki, bu da öten ilin eyni dövrü ilə müqayisədə 4 faiz çoxdur. Şirkətin qaz hasilatı göstəricisi 3,9 milyard kubmetr teşəbbüs və daimi nezarəti ilə heyata keçirilir: "Cənub qaz dəhliz" ötən il istismara buraxılıb. Bu ilin evvəlindən dəhliz vasitəsilə Avropa bazarlara təxminən 5 milyard kubmetr, Türkiyəyə isə 5,7 milyard kubmetr "Şəhəndəz" qazı neql edilib".

Qeyd olunub ki, pandemiya şəraitində çalışmalarda baxmayaraq, SOCAR kollektivi istehsalat prognozlarının öhdəsindən layiqince gelib. Cari ilin birinci yarısında şirkətin müstəqil İşlədiyi yataqlardan 3,9 milyon ton neft hasil edilər ki, bu da öten ilin eyni dövrü ilə müqayisədə 4 faiz çoxdur. Şirkətin qaz hasilatı göstəricisi 3,9 milyard kubmetr teşəbbüs edib, artım isə öten ilə nisbətən 6,3 faiz olub. Öten 6 ayda ölkə üzrə 8,9 milyard kubmetr qaz ixrac olunub və hecmi keçən ilin müvafiq dövrü ilə müqayisədə 35,7 faiz çoxdur. Birinci yarımdə xərici bazarlara ötənliklə nisbətən 18,2 faiz daha artıq - 1,4 milyon ton neft və neft-kimya məhsulları göndərilər.



Pandemiya ilə əlaqədar çətinliklər baxmayaraq, ölkə daxiliyində və xaricdə planlaşdırılmış bütün layihələrin uğurla davam etdirildiyini vurgulayan SOCAR-in prezidenti "Azərkimy" İstehsalat Birliyinin müsəssələrindən aparan yenidənqurma layihəsinin artıq başa çatmaq üzrə olduğunu, Heydər Əliyev adına Neft Emali Zavodunun modernifikasiya layihəsində ise hazırlı məhər üzrə işlərin 81,5 faiz tamamlandırdı.

Sonra SOCAR-in, kadr, rejim və informasiya texnologiyaları kimi yeni çağışrlar qarşılaşdığını bildirib. Pandemiya ilə əlaqədar çətinliklər baxmayaraq, ölkə daxiliyində və xaricdə planlaşdırılmış bütün layihələrin uğurla davam etdirildiyini vurgulayan SOCAR-in prezidenti "Azərkimy" İstehsalat Birliyinin müsəssələrindən aparan yenidənqurma layihəsinin artıq başa çatmaq üzrə olduğunu, Heydər Əliyev adına Neft Emali Zavodunun modernifikasiya layihəsində ise hazırlı məhər üzrə işlərin 81,5 faiz tamamlandırdı.

Təbliğdən sonra SOCAR-in, kadr, rejim və informasiya texnologiyaları üzrə vitse-prezidenti Xalil Məmmədov, Azərbaycan neftçilərinin Prezident İlham Əliyevə "Azəri-Cıraq-Güneşli" yataqlarında 4 milyard barel bərəcindən neftin çıxarılması ilə bağlı müraciəti oxuyub.

Təbliğdən sonra 2021-ci il üzrə SOCAR-da keçirilmiş "İlin yaxşılıarı" müsabiqəsinin qalibi, eləcə de "Fəxri neftçisi" döş nişanı və "SOCAR-in Fəxri fərmanı" ilə təltif olunan neftçilərin bir qismindən mükafatlı təqdim edilib.

Xatırlada ki, Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 16 avqust seyrəncəmə asəsən hər il "Ösrrin müqaviləsi"nin imzalandığı tarix - sentyabrın 20-si Azərbaycan Respublikasının "Neftçilər Günü" pəsə bayramı kimi qeyd olunur.

Son sutkada Azərbaycanda koronavirus infeksiyasından 2442 nəfər sağalıb



Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına son sutkada 740 yoxlama faktı qeyd olunub, 2442 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabinetin yanında Operativ Qərargahdan AZERTAC-a verilən məlumatlara görə, analiz nümunələri müsbət çıxan 22 nəfər sağalıb.

Sentyabrın 20-də Azərbaycanın füvqəladə hallar naziri general-polkovnik Kəməldəddin Heydərov Türkəyin Azərbaycanda sofiiri Cahit Bağıçı ilə görüşüb.

Füvqəladə Hallar Naziri (FHN) Mətbuat xidmətindən AZERTAC-a bildirilər ki, nazir Kəməldəddin Heydərov sofiiri Cahit Bağıçıya ölkələrimiz arasındakı qardaşlıq və dostluq əlaqələrindən bəhs edib. Xüsusi vurğulayıb ki, Azərbaycan Prezidenti İlham Əliyev və Türkəyin Prezidenti İlham Əliyev və Türkəyin Dövlət Rəcəb Tayyib Erdoğan arasında məvəcud seymili qardaşlıq münasibələri ölkələrimiz arasındakı sləqələri keyfiyyətə dəha yüksək seviyyəyə qaldırıb.

Səmimi görüşə görə təşkükünü bildirən sefir Cahit Bağıçı Azərbaycan ilə Türkəyin arasındakı yüksəkseviyeli qardaşlıq və dostluq münasibələrinin dəha genisləndirilməsi üçün hər iki ölkə başçlarının gördüyü coşkuxalı şəhərətəqəsliq və qardaşlıq mövzusunda işbirliyi təsəkkür edilib.

Nazirlər Kabinetin yanında Operativ Qərargahdan AZERTAC-a bildirilər ki, gün ərzində birinci mərhəle üzrə vaksinasiya olunanların sayı 410, ikinci mərhəle üzrə vaksinasiya olunanların sayı 3165 neft teşkil edib.

Səmimi görüşə görə təşkükünü bildirən sefir Cahit Bağıçı Azərbaycan ilə Türkəyin arasındakı yüksəkseviyeli qardaşlıq və dostluq münasibələrinin dəha genisləndirilməsi üçün hər iki ölkə başçının gördüyü coşkuxalı şəhərətəqəsliq və qardaşlıq mövzusunda işbirliyi təsəkkür edilib.

Nazirlər Kabinetin yanında Operativ Qərargahdan AZERTAC-a bildirilər ki, gün ərzində birinci mərhəle üzrə vaksinasiya olunanların sayı 410, ikinci mərhəle üzrə vaksinasiya olunanların sayı 3165 neft teşkil edib.

Səmimi görüşə görə təşkükünü bildirən sefir Cahit Bağıçı Azərbaycan ilə Türkəyin arasındakı yüksəkseviyeli qardaşlıq və dostluq münasibələrinin dəha genisləndirilməsi üçün hər iki ölkə başçının gördüyü coşkuxalı şəhərətəqəsliq və qardaşlıq mövzusunda işbirliyi təsəkkür edilib.

Nazirlər Kabinetin yanında Operativ Qərargahdan AZERTAC-a bildirilər ki, gün ərzində birinci mərhəle üzrə vaksinasiya olunanların sayı 410, ikinci mərhəle üzrə vaksinasiya olunanların sayı 3165 neft teşkil edib.

Səmimi görüşə görə təşkükünü bildirən sefir Cahit Bağıçı Azərbaycan ilə Türkəyin arasındakı yüksəkseviyeli qardaşlıq və dostluq münasibələrinin dəha genisləndirilməsi üçün hər iki ölkə başçının gördüyü coşkuxalı şəhərətəqəsliq və qardaşlıq mövzusunda işbirliyi təsəkkür edilib.

Nazirlər Kabinetin yanında Operativ Qərargahdan AZERTAC-a bildirilər ki, gün ərzində birinci mərhəle üzrə vaksinasiya olunanların sayı 410, ikinci mərhəle üzrə vaksinasiya olunanların sayı 3165 neft teşkil edib.

Səmimi görüşə görə təşkükünü bildirən sefir Cahit Bağıçı Azərbaycan ilə Türkəyin arasındakı yüksəkseviyeli qardaşlıq və dostluq münasibələrinin dəha genisləndirilməsi üçün hər iki ölkə başçının gördüyü coşkuxalı şəhərətəqəsliq və qardaşlıq mövzusunda işbirliyi təsəkkür edilib.

Nazirlər K



Elm xadimləri

Sönməyən

işıq

Azərbaycanda
ərəbsünaslıq
üzrə ilk qadın
elmlər doktoru

Professor Aida
xanım İmanqulyevanın
Azərbaycanda
ərəbsünaslıq üzrə ilk
qadın elmlər doktoru
olması onun şərəfi
ve zəngin heyət salı-
naməsində diqqəti

cəlb eden məqamlardandır. Onun bilavasitə rehbərliyi 10-dan çox na-
medizlik dissertasiyası müdafiə edil-
miş, əreb adəbiyyatının, əreb-Azərbay-
can elmlərə özürlərinin müxtəlif sahələ-
rinin arasdırı monografiyalar, kitablar
yazılıb çap olunmuşdur. Tanınmış alim
elmi fealiyyətə yaşıyır, Bakı Dövlət Ün-
iversitetinin Şərqşünaslıq fakültəsində
ərəbsünaslıq kafedrini hazırlanması işinə
də böyük töhfə vermişdir.

Görkəmli alim Şərqşünaslıq Institu-
tunda fealiyyət göstəren "Asiya ve Afrika
ölkələri xalqları adəbiyyatı" ixtisası üzrə
müsafətəsinin üzvü, sed mütəvviini ve
sədi olmuşdur. Bununla yanaşı, Azə-
rbaycan şərqşünaslıq elminin beynəlxalq
səviyyədə tanınmışlığı ziyalı təsəkkü-
şesli ilə say göstərmədir. O, Moskva,
Küveyt, Poltava, Sankt-Peterburg, Düs-
sənbə, Tbilisi, Hamburg və digər şəhər-
lərdə keçirilmiş elmi konfranslarda ma-
raqlı məruzələr cıxış etmişdir.

Professor Aida İmanqulyevaya genis
elmi yaradıcılıq potensialı ilə yanaşı,
teşkilatçı bacarığı ilə de seçilmişdir.
AMEA-nın Şərqşünaslıq Institutunun el-
de etdiyi böyük uğurlar mehəz bəl alim-
xanının adı ilə bağlıdır. Onun teşəbbüs-
karlığı sayəsində institutun maddi-tex-
niki bazası möhkəmənləndirilmiş, aparılan
elmi-tedqiqat işlərinin miqyası geni-
şənmiş, onların nəzəri səviyyəsi yüksəl-
miş, əlməcəninin beynəlxalq eləqələri
dərinləşmişdir. Dünənین bir sira apari-
ci şərqşünaslıq mərkəzləri ilə əməkdaş-
lıqla marşalaqları olan Aida xanım Umumit-
təqiqat Şərqşünaslar Cəmiyyəti Rəyayət
Heytinin, həbələ Şərq adəbiyyatlarını
Tədqiqi üzrə Umumitəqiqat Koordinasiya
Şurasının üzvü olmuşdur.

Dəyərli əsərlər müəllifi

Professorun elmi-fəlsəfi düşüncələri,
hadisələrə özünməxsus baxışı, elmi
telebkarlığı və bir o qədər qayğılı-
lı onun ziyanlı portretinin ayrılmaz ciz-
giləri idi. Görkəmli alimin müxtəlif iller-
de dərc olunmuş əsərləri bu günün
özündə də peşəkar tədqiqatçılar üçün
sanballı mənbə kimi deyənən qoruyub
saxlayır. Aida İmanqulyevaya Azərbay-
can Elmlər Akademiyasının Şərqşünaslıq
Institutunun öten esrin 70-80-ci illərində
nəşr etdirildiyi "Əreb filologiyası məsələləri"
məcmüsünün tərcibisi və redaktoru
olmuşdur. O hem de "Xarici Şərqi
probleməri: tarix və müasirlik", "Yaxın
Şərqi xalqları adəbiyyatı imperialezme
qarşı mühəbarəzə", "Sovet Azərbaycanı
və xarici Şərqi", "Yaxın Şərqi xalqlarının
müsəsir elmi tərtibatında tərəqqi və icimai
ədalət uğrunda mühəbarə problemi",
"Yaxın və Orta Şərqi milli azadlıq
hərəkatı məsələləri", "Şərq filologiyası
məsələləri", "Şərq adəbiyyatının endəne
və novatorluq" kimi məcmüs və topluların
redaksiya heyətinin üzvü, müellifi və re-
daktorlarından biri olmuşdur.

Aida İmanqulyevanın Şərq-Qerb
qarşılıqlı adəbi eləqə və təsiri problemlə-
ni sistemli şəkildə araşdırıb ilk azərbay-
canlı ərəbsünaslıq olduğunu da xüsus-
i vurğulamaq lazımdır. Uzaqqorənlilik
sayəsində hələ ötən esrin 70-ci illərində
bu gün üçün aktual olan sivilizasiyalara
arası dialog probleminə özünməxsus
tarzda yanaşmış, onun fəlsəfi mahiyyəti
açıqlamamaga çalışmışdır. Alim Şərqi
və Qerb medəni ənənələrinin sintezi,
yaradıcı əslubun inkişafı və yeni bedii
cəreyanların təşəkkül kimi məsələləri
öyrənen fedakar alim elmi araşdırılmalı
ile tekə Azərbaycanın deyil, ölkə hü-
dundlardan kənardan da böyük nüfuz
qazanmışdır. Təsədüfi deyil ki, Azər-
baycan hekəl keçmiş sovet məkanında
əreb filologiyasının əsas tədqiqat mer-
kezələrindən biri kimi tanınmışdır. Aida
xanım təkə Azərbaycan və keç-
miş sovet deyil, bətövlükde dənəya şərq-
şünaslığının inkişafına misilsiz töhfələr
vermişdir. Geniş coğrafi arealda - Rusiya, Ucraynada, Almaniyyada, İngiltə-
rəda, Fransada, Özbəkistan, Gürcüstan-
da, elecə də bir sira əreb ölkələrində
yaxşı tanınan, əsərlərinə təz-tez istən-
dilən görkəmli alim, müsəsir əreb adəbiyyatının sanballı tədqiqatçılarından
biri kimi şərqşünaslıq tarixində əbədi
iqomuşdır.

1962-ci ilde Azərbaycan Dövlət Uni-
versitetini (indi BDU) fərqlənəmə diplomi-
mu ilə bitiren Aida xanım filoloq-ərəbsün-
nas ixtisasına yiyələnmişdir. Elə həmin
il universitetin Yaxın Şərqi xalqları adəbiyyatı
tarixi kafedrasının aspiranturasına
daxil olmuş, az sonra Moskvaya
ezam olunaraq təhsilini SSRİ Elmlər
Akademiyasının Asiya Xalqları İnstitutu-
nun aspiranturasında davam etdirmiş-
dir. Aida xanım aspiranturada tədqiqat
obyekti kimi əreb məhəccət (mühacirət)
adəbiyyatını seçmişdir. 1966-ci ilde dis-
sertasiyası işini uğurla müdafiə edərək
filologiya elmləri namizədi alımlı dərə-
cəsi almışdır.

Bakiya qaydan alim Azərbaycan
Elmlər Akademiyasının Şərqşünaslıq
Institutundan fealiyyətə başlamış, enişli-
yoğunlu elm yolunda pille-pilla iştir-
mədir. Əvvəlcə kiçik elmi işçi, sonra
böyük elmi işçi vəzifelerində çalışmış,
1976-ci ilde isə institutda Əreb filologiyası
söbəsine müdür teyin olunmuşdur.
1988-1991-ci illərdə həmin institutda el-
mi işlər üzrə direktor müavini işləmisi
dir. 1991-1992-ci illərdə direktor vəzifə-
sində çalışmışdır. 1989-cu ilde Tbilisi
şəhərində doktorluq dissertasiyası mü-
dafiə etmiş, təzliklə bu ixtisas üzrə pro-
fessor derecesi almışdır.

Aida İmanqulyevanın Azərbaycan
Elmlər Akademiyasının Şərqşünaslıq
Institutundan fealiyyətə başlamış, enişli-
yoğunlu elm yolunda pille-pilla iştir-
mədir. Əvvəlcə kiçik elmi işçi, sonra
böyük elmi işçi vəzifelerində çalışmış,
1976-ci ilde isə institutda Əreb filologiyası
söbəsine müdür teyin olunmuşdur.
1988-1991-ci illərdə həmin institutda el-
mi işlər üzrə direktor müavini işləmisi
dir. 1991-1992-ci illərdə direktor vəzifə-
sində çalışmışdır. 1989-cu ilde Tbilisi
şəhərində doktorluq dissertasiyası mü-
dafiə etmiş, təzliklə bu ixtisas üzrə pro-
fessor derecesi almışdır.

İradə ƏLİYEVƏ,
"Azərbaycan"

Onun elmi məktəbindən
bu günədək bəhrələnlər

Sənədlərə qədər qələbə qazandı

Rusiyada keçirilmiş parlament
seçkilərində hakim "Vahid Rusiya" Partiyası qə-
ləbə qazanıb. Mərkəzi Seçki
Komissiyasının dünən yerli
vaxṭla saat 15:00-a olan ilkin
məlumatınə görə, protokolların
98 faizi sıxlığından sonra
"Vahid Rusiya" 49,8, Rusiya
Federasiyası Kommunist Partiyası 19,0, Liberal-Demokrat
Partiyası 7,48, "Ədəletli Rusiya-Vətənpərvər-Hə-
qiqət uğrunda" Partiyası 7,4,
"Yeni insanlar" Partiyası 5,36
faizəsini yib. Bu partiyaların
5 faizlik həddi keçirilən
Dövlət Dumasında yerləşməsi
gözlənilir.

Birmandlı dairələrdə
"Vahid Rusiya" qəlebə qazanıb.
Mərkəzi mandatları 88
faizini (199 yer) elde edib.
Kommunist Partiyası 4,45 (9
mandat), "Ədəletli Rusiya-Vətənpərvər-Hə-
qiqət uğrunda" Partiyası 3,56 (8 mandat), Li-
beral-Demokrat Partiyası, "Vətən", Yüksəlş Partyası və
"Vətəndəş platforması" hər-
yə bir mandat qazana bilib.

"Vahid Rusiya" növbəti dəfə
seçkilərdə qələbə qazandı



Daha 5 yere isə müstəqil na-
məzəldər yiyələnilər. Bir da-
ha qeyd edir ki, bütün 20
seçkilər əsasında 100% rə-
səməzlik olunmamış ilkin
məlumatlar.

Xatırlaqla ki, seçicilərin
texminan 15,5 faizinin təsisi
etdiyi VIII çağırış Dövlət
Dumasına seçkilər qarşıq
sisteminə keçirilib - 225 deputat
partiya siyahıları, 225 de-
putat ise birmandlı dairələr
üzrə seçiləb.

Müşahidəcələr qeyd edir
ki, Dövlət Dumasına seç-
kilərin 3 gün ərzində keçiril-

mesi özünü doğrulmuş və
seçicilərin feallığını müsbət
təsisi göstərmişdir. Bu bare-
da dünən MSK-da keçirilən
iclasda MDB müşahidəcələr
misiyasiyinə rəhbər İlham
Nemətov bildirib: "Üçüncü
səsverme Rusiyin coğrafi
misiyasi və epidemioloji və
sosial problemləri ilə bağlıdır.
Bu, bizim fikrimiz, normal hal
olaraq seçicilərin feallığına
müsəbet təsisi göstərib".

I.Nemətovun dəyişdirilmə
göre, Dövlət Dumasına seç-
kilərdə istifadə olunan yenili-

liklər - ücğünlük və distant
eletron səsvermə, müşahidə
kameralarının qurulması
son neticədə müxtəlif sax-
karlıqların qarşısını almağa
imkan yaradıb.

MDB müşahidəcələr Dö-
vet Dumasına seçkilərə səs-
vermenin neticəsinə təsir
edən ciddi pozuntular qeyd
alınmayı yaradıb. Xatırlaqla ki, seçicilərin
misiyasiyinə rəhbər İlham
Nemətov bildirib: "Üçüncü
səsverme Rusiyin coğrafi
misiyasiyasi və epidemioloji və
sosial problemləri ilə bağlıdır.
Bu, bizim fikrimiz, normal hal
olaraq seçicilərin feallığına
müsəbet təsisi göstərib".

Rizvan CƏFƏROV,
"Azərbaycan"

Sosial demokrat Səlts AFR
kanslerliyinə namizədlərin
son teledəbatının qalibi olub



Sosial Demokratlar tə-
rəfindən AFR kanslerliyinə namizəd
məlumatı, maliyyə naziri Olaf
Söls son - üçüncü teledəbat-
da qalib olub. Bu qənaət For-
sa Dətqiqat İstidliliyi keçirdiyi
sorğu nəticəsində gelib.

Şəkicəbağı debatların
yekun üçüncü raundu Pro7
ve Sat1 telekanallarının can-
lı etirfinde keçirilib. Teledəbatda kansler postuna üç namizəd
- Angela Merkel Xristian-Demokrat İttifaqının (CDU) nü-
yəndəsi Armin Laschet, Almaniya Sosial-Demokrat Partiyasının
səyasetçisi Olaf Söls və "Yasillar" Partiyasının namizədi An-
nalena Berbok istirak ediblər. Tamaşaçıları 42 faizi Söls, 27 faizi Armina Laşetin, 25 faizi ise Annalena Berbokun çıxi-
şını inanrıncı hesab edib. Xatırlaqla ki, AFR-de parlament
seçkiləri sentyabrın 26-da keçiriləcək.

Türkiyədə PKK-nın
5 terrorçusu məhv edilib

Türkiyənin Siirt vilayətinin Pervari rayo-
nunda PKK terroru təşkilatının 5 üzvü məhv
edilib. Bu barədə Türkiye Milli Müdafiə Nazir-
lığının bildirilər.

"Anadol" agentliyinin məlumatına əsas-
lanı, Siirt Polisinin Regional İdarəəsi, Aviasiya
İdaresi, Siirtin Jandarma Komandanlığı və
Türk Hərbi Hava Qüvvələrinin bu emeliyat-
ı xüsusi idarəət orqanları ilə birgə həyata
keçirilib.

Qeyd edilir ki, terrorçular qarşı-
eməliyatlarda pilotusuz uçuş aparatlarında da istifadə
olunub.

ABŞ minlərlə haitili migrantları deportasiya edir



Meksikanın Syudad Akuna məntə-
qəsidi ilə birleşdən körpünən altında
qurulmuş düşərgədə toplaşır. Yerli
məmərlər çalıqları ki, onlara rahat
şərait təmin etmələr. Cümə gürü tex-
minən 2 min nəfər immigrasiya mer-
kezələrinə köçürüldü.

ABŞ hökuməti isə bazar günü
migrantları evə göndərməyi planlaş-
dırıldı. Hökumətin sözürlərinin
birləşdirildi. Bu barədə INTERFAK.RU
portalı xəber verir. 10 mindən çox in-
san Texasdakı Del Rio rayonunu



duşunu yazır. Bildirilir ki, in-
diki ağır şəraitdə hakimiyət
əhaliyə kömək göstərmək
onu müdafiə etmək evezəzinə
daha çox xalqın hesabına
varlanmaq barədə düşürür.

"İqtidarıq iqtisadi aqressivitə-
sindən müdafiə olunan yeganə
təbəqə olıqları xayıyıdır. Olıqlar
sadə vətəndaşlardan
fərqli olaraq heq nə itir-
mirlər. Eksinə, öz kapitalları
inşası vətəndaşları qarşısında
dayanıqlı olmaq, əsaslı
mətəxessisler tərəfindən yüksək
qiyətlərlənmişdir.

Olıqların hərəkəti vətəndaşlar
məlumatını təqdim etmək
məqsədi ilə təqdim etmək
vətəndaşlarla əməkdaşlıq
etmək istəyir.

Bütün bunların fonunda
hökumətə qarşı etirazların
fasılışına davam etməsi ölkə-
dənə xəsər yaradıb. Həkimiyət
önzənə qarşı edilən bütün çi-
xışları birmənlik şəkildə güc-
lü qazanıblıqları aksiyaları da-
ğıdır. Bu zaman əsl qəddar-
lılıq nümayis etdirilir, hətta
qadınlara qarşı da zoraklıq
təbəqələr.

Səbiq deputat Geyvər
Petrosyan bildirib ki, polislər
vətəndaşları qarşısında etiraf
olmaları qazanıblıqları aksiyaları
dağıtmışdır. Hərbi qazanıblıqları
vətəndaşları qarşısında etiraf
olmaları qazanıblıqları aksiyaları
dağıtmışdır.

"İnsan



◆ Jurnalist araşdırması

Onlayn resurslarda dəyişdirilən tariximiz

İnternetdəki məlumatlar çox zaman həqiqəti əks etdirmir

Əvvəl 1-ci səhifə

Azərbaycana dair yeni "tarix" uydururlar

Mesələn, Qarağış xanlarının iqamətgahının harada olması ilə bağlı internetde axtarış apararken tam düzgün məlumatların verilməsinə görürük. Vikipediyanın Azərbaycan dilindəki versiyasında Bayat və Şahbulag qalaları açıq şəkildə Qarağış xanlarının iqamətgahı kimi tanıdılır, bura inzibati mərkəz kimi qeyd olunur. Vikipediyanın rus dilü versiyasında isə Penaheli xanın Ağdamda imarəti tam yanlış olaraq, Qarağış xanının iqamətgahı kimi təqdim edilir.

Ancak tarixə müraciət etsek görərlik ki, belə deyil. Tarix üzrə fəlsəfə doktoru Günter Nəcəflinin sözlerine görə, hemin dövrün əsas mənbələri "Qarabağnamərlər"dir ki, burada da Qarağış xanlarının 3 iqamətgahının olduğunu qeyd edir. Bunları Bayat, Şahbulag, daha sonra isə Şuşa qalalarıdır. 1748-1752-ci illerde Bayat, 1752-1756-ci illerde Şahbulag, daha sonra isə Şuşa qalası Qarağış xanlarının iqamətgahları olub. Bu fakt rus dilindəki elmi mənbələrdə de öz təsdiqini tapır: "Təbi ki, Bayat və Şahbulag qalaları çox qısaməddəti iqamətgah olub, amma çox təmərəqli iqamətgah olmayıblar. Ən gözəl iqamətgahı Şuşadakı olub. Ağdamda imarət isə xanın iqamətgahı olmayıb, ora Penaheli xanın 8 otaqlı, hamamı olan şəxsi mülki klub. Mənbələrdə bu imarətə xanın qonaqlar qəbul etməsi ilə bağlı məlumatlara (internetdə xanın burada qonaqlarını qəbul etdiyi bildirilir) rəst gəlməmiş. Xanlıq adətən iqamətgahlarından konərda olan imarətlərində dincilər. Onlar inzibati mərkəz kimi daha çox paytaxtda olan qalalarından istifadə edirlər, kənardakı imarətlərinə isə istirahət edirlər. Bu da en çox yay aylarında olurdu. Müqayisə etdikdə bütün xanlıqlarda bunun belə olduğunu görürsən".

Medəni dəyərlər üzrə tədqiqatçı ekspert, Beynəlxalq Məmərlik Akademiyasının Moskva şöbəsinin professoru, Azərbaycan Məmərlik İttifaqının idarə Heyətinin üzvü Faiq Ismaylov da onlayn resurslarda, xüsusi vikipedia tariximizin bir çox hallarda təhrif edildiyini deyir.

Onun sözlerine görə, beşən Azərbaycan tarixi ilə bağlı internete məlumat yerləşdirərək nəinki ciddi sevhələr yoxdur, hətta sayıda məlumat yerləşdirənlərinə yeni "tarix" uydurur ve bunu həqiqət kimi cəmiyyətə sıriyirlər. İsləldən azad olunmuş ərazilərə aid tarix və medəniyyət abidələri haqqındaki məlumatlarda bu çox hallara daha çox rast gelinir. Belə məlumatlardan biri de Laçın rayonunun Quşçu kəndindəki "Böyük bulaq" abidəsidir: "Bulaq haqqında qisa ensiklopedik məlumatda qeyd edilir ki, o, 1895-ci ilde inşa edilib. Bulagın inşaat tarixi onun divarindəki daşda çox aydın şekilde qeyd olunub.

Vikipedia (https://az.wikipedia.org/wik/Böyük_bulag) isə bulağın inşaat tarixi VII əsərə aid edilir. Müellif yazır: "Mənbələr esasında "Böyük bulag" VII əsirin evvəllərində kənddeki yeganə "bulaq-abida" olub". Maraqlıdır ki, o, hansı mənbələr əsaslanaraq yalan danişir? Daha sonra qeyd edilir: "Mühərabələr neticəsində dağılısa da, əreiblərin işğal zamanı bulag yenidən bərpa edilib". Azərbaycan tarixinin iddialı Laçın rayonunun heç bir herbi-strateji əhəmiyyət doğşamış ucqar bir ərazisində hansısa mühərabələrin olması mənənə deyil. Əger hemin adamın tarixdən bir az xəberi olsayı, yəqin ki, bəitələr yaxşıdır. Biledir ki, hətta əreib iştisəli dövründə əreib qoşularının bu qədər ucqarlarla gedib çıxmına ehtiyac olmayıb. İkinci, əger bu kənddə VII əsrdə mühərabə olsaydı, qılınc və nizelərlə bu bulağın dağılımına mümkinşiz idi. Buralardan başqa, abidənin gah alban, gah da islam dövründə aid edilmiş müəllifin memarlıqları anlayışının olmamasının neticisidir. İsləldən azad olunmuş ərazilərimizde tariximizin heç neçə-neçə açılmayan sehfəsi var. Gəlin birlikdə bunları aşkar edib gənc tədqiqatçılarımızın istifadəsindən vərek. Olanlarımları yalanlırlar cəlalayıb cəmiyyəti çasdirmayaq".

Vikipedia niyə ciddi mənbə sayılır?

Müsəs dövrde insanlar onlayn resurslara işləməye üstünlük verdiklərindən özlərinə lazım olan məlumatları əvvəlki kimi çap məhsullarında dəyişir, dahi çox internetdə axtarırlar. O üzən hemin resurslardakı məlumatlar insanlar tərəfindən getdikcə daha çox əsaslıdır. Mənbə məlumatı kimi qəbul edilir. Bu azmış kimi internetdə yazılınlara inanaraq onu mötəbər mənbəyə çevirirlərin sayı getdiyərək artır. Odur ki, müsəs dövrün onlayn resurslardan asılılışı və ona bağlılığı internetdə məlumatların, xüsusi tarix faktlarının təhrif olunmamış formada təqdim edilmesini zəruri edir.

Məlumdur ki, bə gün internetdə her hansı informasiyanın, elədə ediləsi üçün axtarış aparılanlar istifadəcəyi tekif olunur. Birinci resurs vikipediayidir. Ay erzində 20 minən çox məqənlərin yerləşdiyi, 27 milyon istifadəçinin qeydiyyatdan keçdiyi vikipedia her ay ortalama 18 milyarddan çox səhifə baxışı ilə dünyadanın en çox ziyarət edilen saytlarından bərpa. Açıq ensiklopediya hesab olunan vikipediayidir. Ay erzində 20 minən çox məqənlərin yerləşdiyi, 27 milyon istifadəçinin qeydiyyatdan keçdiyi vikipedia her ay ortalama 18 milyarddan çox səhifə baxışı ilə dünyadanın en çox ziyarət edilen saytlarından bərpa. Açıq ensiklopediya hesab olunan vikipediayidir. Ay erzində 20 minən çox məqənlərin yerləşdiyi, 27 milyon istifadəçinin qeydiyyatdan keçdiyi vikipedia her ay ortalama 18 milyarddan çox səhifə baxışı ilə dünyadanın en çox ziyarət edilen saytlarından bərpa. Açıq ensiklopediya hesab olunan vikipediayidir. Ay erzində 20 minən çox məqənlərin yerləşdiyi, 27 milyon istifadəçinin qeydiyyatdan keçdiyi vikipedia her ay ortalama 18 milyarddan çox səhifə baxışı ilə dünyadanın en çox ziyarət edilen saytlarından bərpa. Açıq ensiklopediya hesab olunan vikipediayidir. Ay erzində 20 minən çox məqənlərin yerləşdiyi, 27 milyon istifadəçinin qeydiyyatdan keçdiyi vikipedia her ay ortalama 18 milyarddan çox səhifə baxışı ilə dünyadanın en çox ziyarət edilen saytlarından bərpa. Açıq ensiklopediya hesab olunan vikipediayidir. Ay erzində 20 minən çox məqənlərin yerləşdiyi, 27 milyon istifadəçinin qeydiyyatdan keçdiyi vikipedia her ay ortalama 18 milyarddan çox səhifə baxışı ilə dünyadanın en çox ziyarət edilen saytlarından bərpa. Açıq ensiklopediya hesab olunan vikipediayidir. Ay erzində 20 minən çox məqənlərin yerləşdiyi, 27 milyon istifadəçinin qeydiyyatdan keçdiyi vikipedia her ay ortalama 18 milyarddan çox səhifə baxışı ilə dünyadanın en çox ziyarət edilen saytlarından bərpa. Açıq ensiklopediya hesab olunan vikipediayidir. Ay erzində 20 minən çox məqənlərin yerləşdiyi, 27 milyon istifadəçinin qeydiyyatdan keçdiyi vikipedia her ay ortalama 18 milyarddan çox səhifə baxışı ilə dünyadanın en çox ziyarət edilen saytlarından bərpa. Açıq ensiklopediya hesab olunan vikipediayidir. Ay erzində 20 minən çox məqənlərin yerləşdiyi, 27 milyon istifadəçinin qeydiyyatdan keçdiyi vikipedia her ay ortalama 18 milyarddan çox səhifə baxışı ilə dünyadanın en çox ziyarət edilen saytlarından bərpa. Açıq ensiklopediya hesab olunan vikipediayidir. Ay erzində 20 minən çox məqənlərin yerləşdiyi, 27 milyon istifadəçinin qeydiyyatdan keçdiyi vikipedia her ay ortalama 18 milyarddan çox səhifə baxışı ilə dünyadanın en çox ziyarət edilen saytlarından bərpa. Açıq ensiklopediya hesab olunan vikipediayidir. Ay erzində 20 minən çox məqənlərin yerləşdiyi, 27 milyon istifadəçinin qeydiyyatdan keçdiyi vikipedia her ay ortalama 18 milyarddan çox səhifə baxışı ilə dünyadanın en çox ziyarət edilen saytlarından bərpa. Açıq ensiklopediya hesab olunan vikipediayidir. Ay erzində 20 minən çox məqənlərin yerləşdiyi, 27 milyon istifadəçinin qeydiyyatdan keçdiyi vikipedia her ay ortalama 18 milyarddan çox səhifə baxışı ilə dünyadanın en çox ziyarət edilen saytlarından bərpa. Açıq ensiklopediya hesab olunan vikipediayidir. Ay erzində 20 minən çox məqənlərin yerləşdiyi, 27 milyon istifadəçinin qeydiyyatdan keçdiyi vikipedia her ay ortalama 18 milyarddan çox səhifə baxışı ilə dünyadanın en çox ziyarət edilen saytlarından bərpa. Açıq ensiklopediya hesab olunan vikipediayidir. Ay erzində 20 minən çox məqənlərin yerləşdiyi, 27 milyon istifadəçinin qeydiyyatdan keçdiyi vikipedia her ay ortalama 18 milyarddan çox səhifə baxışı ilə dünyadanın en çox ziyarət edilen saytlarından bərpa. Açıq ensiklopediya hesab olunan vikipediayidir. Ay erzində 20 minən çox məqənlərin yerləşdiyi, 27 milyon istifadəçinin qeydiyyatdan keçdiyi vikipedia her ay ortalama 18 milyarddan çox səhifə baxışı ilə dünyadanın en çox ziyarət edilen saytlarından bərpa. Açıq ensiklopediya hesab olunan vikipediayidir. Ay erzində 20 minən çox məqənlərin yerləşdiyi, 27 milyon istifadəçinin qeydiyyatdan keçdiyi vikipedia her ay ortalama 18 milyarddan çox səhifə baxışı ilə dünyadanın en çox ziyarət edilen saytlarından bərpa. Açıq ensiklopediya hesab olunan vikipediayidir. Ay erzində 20 minən çox məqənlərin yerləşdiyi, 27 milyon istifadəçinin qeydiyyatdan keçdiyi vikipedia her ay ortalama 18 milyarddan çox səhifə baxışı ilə dünyadanın en çox ziyarət edilen saytlarından bərpa. Açıq ensiklopediya hesab olunan vikipediayidir. Ay erzində 20 minən çox məqənlərin yerləşdiyi, 27 milyon istifadəçinin qeydiyyatdan keçdiyi vikipedia her ay ortalama 18 milyarddan çox səhifə baxışı ilə dünyadanın en çox ziyarət edilen saytlarından bərpa. Açıq ensiklopediya hesab olunan vikipediayidir. Ay erzində 20 minən çox məqənlərin yerləşdiyi, 27 milyon istifadəçinin qeydiyyatdan keçdiyi vikipedia her ay ortalama 18 milyarddan çox səhifə baxışı ilə dünyadanın en çox ziyarət edilen saytlarından bərpa. Açıq ensiklopediya hesab olunan vikipediayidir. Ay erzində 20 minən çox məqənlərin yerləşdiyi, 27 milyon istifadəçinin qeydiyyatdan keçdiyi vikipedia her ay ortalama 18 milyarddan çox səhifə baxışı ilə dünyadanın en çox ziyarət edilen saytlarından bərpa. Açıq ensiklopediya hesab olunan vikipediayidir. Ay erzində 20 minən çox məqənlərin yerləşdiyi, 27 milyon istifadəçinin qeydiyyatdan keçdiyi vikipedia her ay ortalama 18 milyarddan çox səhifə baxışı ilə dünyadanın en çox ziyarət edilen saytlarından bərpa. Açıq ensiklopediya hesab olunan vikipediayidir. Ay erzində 20 minən çox məqənlərin yerləşdiyi, 27 milyon istifadəçinin qeydiyyatdan keçdiyi vikipedia her ay ortalama 18 milyarddan çox səhifə baxışı ilə dünyadanın en çox ziyarət edilen saytlarından bərpa. Açıq ensiklopediya hesab olunan vikipediayidir. Ay erzində 20 minən çox məqənlərin yerləşdiyi, 27 milyon istifadəçinin qeydiyyatdan keçdiyi vikipedia her ay ortalama 18 milyarddan çox səhifə baxışı ilə dünyadanın en çox ziyarət edilen saytlarından bərpa. Açıq ensiklopediya hesab olunan vikipediayidir. Ay erzində 20 minən çox məqənlərin yerləşdiyi, 27 milyon istifadəçinin qeydiyyatdan keçdiyi vikipedia her ay ortalama 18 milyarddan çox səhifə baxışı ilə dünyadanın en çox ziyarət edilen saytlarından bərpa. Açıq ensiklopediya hesab olunan vikipediayidir. Ay erzində 20 minən çox məqənlərin yerləşdiyi, 27 milyon istifadəçinin qeydiyyatdan keçdiyi vikipedia her ay ortalama 18 milyarddan çox səhifə baxışı ilə dünyadanın en çox ziyarət edilen saytlarından bərpa. Açıq ensiklopediya hesab olunan vikipediayidir. Ay erzində 20 minən çox məqənlərin yerləşdiyi, 27 milyon istifadəçinin qeydiyyatdan keçdiyi vikipedia her ay ortalama 18 milyarddan çox səhifə baxışı ilə dünyadanın en çox ziyarət edilen saytlarından bərpa. Açıq ensiklopediya hesab olunan vikipediayidir. Ay erzində 20 minən çox məqənlərin yerləşdiyi, 27 milyon istifadəçinin qeydiyyatdan keçdiyi vikipedia her ay ortalama 18 milyarddan çox səhifə baxışı ilə dünyadanın en çox ziyarət edilen saytlarından bərpa. Açıq ensiklopediya hesab olunan vikipediayidir. Ay erzində 20 minən çox məqənlərin yerləşdiyi, 27 milyon istifadəçinin qeydiyyatdan keçdiyi vikipedia her ay ortalama 18 milyarddan çox səhifə baxışı ilə dünyadanın en çox ziyarət edilen saytlarından bərpa. Açıq ensiklopediya hesab olunan vikipediayidir. Ay erzində 20 minən çox məqənlərin yerləşdiyi, 27 milyon istifadəçinin qeydiyyatdan keçdiyi vikipedia her ay ortalama 18 milyarddan çox səhifə baxışı ilə dünyadanın en çox ziyarət edilen saytlarından bərpa. Açıq ensiklopediya hesab olunan vikipediayidir. Ay erzində 20 minən çox məqənlərin yerləşdiyi, 27 milyon istifadəçinin qeydiyyatdan keçdiyi vikipedia her ay ortalama 18 milyarddan çox səhifə baxışı ilə dünyadanın en çox ziyarət edilen saytlarından bərpa. Açıq ensiklopediya hesab olunan vikipediayidir. Ay erzində 20 minən çox məqənlərin yerləşdiyi, 27 milyon istifadəçinin qeydiyyatdan keçdiyi vikipedia her ay ortalama 18 milyarddan çox səhifə baxışı ilə dünyadanın en çox ziyarət edilen saytlarından bərpa. Açıq ensiklopediya hesab olunan vikipediayidir. Ay erzində 20 minən çox məqənlərin yerləşdiyi, 27 milyon istifadəçinin qeydiyyatdan keçdiyi vikipedia her ay ortalama 18 milyarddan çox səhifə baxışı ilə dünyadanın en çox ziyarət edilen saytlarından bərpa. Açıq ensiklopediya hesab olunan vikipediayidir. Ay erzində 20 minən çox məqənlərin yerləşdiyi, 27 milyon istifadəçinin qeydiyyatdan keçdiyi vikipedia her ay ortalama 18 milyarddan çox səhifə baxışı ilə dünyadanın en çox ziyarət edilen saytlarından bərpa. Açıq ensiklopediya hesab olunan vikipediayidir. Ay erzində 20 minən çox məqənlərin yerləşdiyi, 27 milyon istifadəçinin qeydiyyatdan keçdiyi vikipedia her ay ortalama 18 milyarddan çox səhifə baxışı ilə dünyadanın en çox ziyarət edilen saytlarından bərpa. Açıq ensiklopediya hesab olunan vikipediayidir. Ay erzində 20 minən çox məqənlərin yerləşdiyi, 27 milyon istifadəçinin qeydiyyatdan keçdiyi vikipedia her ay ortalama 18 milyarddan çox səhifə baxışı ilə dünyadanın en çox ziyarət edilen saytlarından bərpa. Açıq ensiklopediya hesab olunan vikipediayidir. Ay erzində 20 minən çox məqənlərin yerləşdiyi, 27 milyon istifadəçinin qeydiyyatdan keçdiyi vikipedia her ay ortalama 18 milyarddan çox səhifə baxışı ilə dünyadanın en çox ziyarət edilen saytlarından bərpa. Açıq ensiklopediya hesab olunan vikipediayidir. Ay erzində 20 minən çox məqənlərin yerləşdiyi, 27 milyon istifadəçinin qeydiyyatdan keçdiyi vikipedia her ay ortalama 18 milyarddan çox səhifə baxışı ilə dünyadanın en çox ziyarət edilen saytlarından bərpa. Açıq ensiklopediya hesab olunan vikipediayidir. Ay erzində 20 minən çox məqənlərin yerləşdiyi, 27 milyon istifadəçinin qeydiyyatdan keçdiyi vikipedia her ay ortalama 18 milyarddan çox səhifə baxışı ilə dünyadanın en çox ziyarət edilen saytlarından bərpa. Açıq ensiklopediya hesab olunan vikipediayidir. Ay erzində 20 minən çox məqənlərin yerləşdiyi, 27 milyon istifadəçinin qeydiyyatdan keçdiyi vikipedia her ay ortalama 18 milyarddan çox səhifə baxışı ilə dünyadanın en çox ziyarət edilen saytlarından bərpa. Açıq ensiklopediya hesab olunan vikipediayidir. Ay erzində 20 minən çox məqənlərin yerləşdiyi, 27 milyon istifadəçinin qeydiyyatdan keçdiyi vikipedia her ay ortalama 18 milyarddan çox səhifə baxışı ilə dünyadanın en çox ziyarət edilen saytlarından bərpa. Açıq ensiklopediya hesab olunan vikipediayidir. Ay erzində 20 minən çox məqənlərin yerləşdiyi, 27 milyon istifadəçinin qeydiyyatdan keçdiyi vikipedia her ay ortalama 18 milyarddan çox səhifə baxışı ilə dünyadanın en çox ziyarət edilen saytlarından bərpa. Açıq ensiklopediya hesab olunan vikipediayidir. Ay erzində 20 minən çox məqənlərin yerləşdiyi, 27 milyon istifadəçinin qeydiyyatdan keçdiyi vikipedia her ay ortalama 18 milyarddan çox səhifə baxışı ilə dünyadanın en çox ziyarət edilen saytlarından bərpa. Açıq ensiklopediya hesab olunan vikipediayidir. Ay erzində 20 minən çox məqənlərin yerləşdiyi, 27 milyon istifadəçinin qeydiyyatdan keçdiyi vikipedia her ay ortalama 18 milyarddan çox səhifə baxışı ilə dünyadanın en çox ziyarət edilen saytlarından bərpa. Açıq ensiklopediya hesab olunan vikipediayidir. Ay erzində 20 minən çox məqənlərin yerləşdiyi, 27 milyon istifadəçinin qeydiyyatdan keçdiyi vikipedia her ay ortalama 18 milyarddan çox səhifə baxışı ilə dünyadanın en çox ziyarət edilen saytlarından bərpa. Açıq ensiklopediya hesab olunan vikipediayidir. Ay erzində 20 minən çox məqənlə



MARAQ MƏKTUBLARININ QƏBUL EDİLMƏSİNƏ DAİR ELAN (MƏSLƏHƏT XİDMƏTLƏRİ)

Azərbaycan Respublikası
Məşğulluğa Dəstək Layihəsi
Kredit Sazişinin №: 9044-AZ

Bu Maraq Məktubalarının Qəbul Edilmasına Dair Elan 31 avqust 2021-ci ilde UNDB internet sahifelerində artıq dərc edilmişdir. Bu bildirişin hemin elanın son müsəlci təxrixi 04 oktyabr 2021-ci ilədək uzadılır.

Təpsirinə adı: Benefisiarların məlumatlarının təhlili üzrə program təminatının hazırlanması

İstənilən Nömrəsi (Satınalma Planına uyğun olaraq): AZ-MLSPP-218069-CS-QCBS

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Məşğulluğa Dəstək Layihəsi həyata keçirmək məqsədilə Dünya Bankından celb edilən maliyyə vəsaitlərinin hərisinə məsləhət xidmətlərinin satın alınmasına yönəltmək niyyətindədir.

Məsləhət xidmətləri ("Xidmətlər") Benefisiarların məlumatlarının təhlili üzrə program təminatının hazırlanması üzrə, 16 ay ərzində icra olunmaqdır ibarətdə (2021 mart ayında başlayacaq) gözlənilir.

Ətraflı Texniki Təpsirinq ilə aşağıdakı linkden tamış olmaq olar: <https://docs.google.com/document/d/14a1-z7BbGqRS3i6DcLKPnyP4qb8kYs/edit?usp=sharing&ouid=105638557535015383602&rtpof=true&sd=true>

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi/Məşğulluğa Dəstək Layihəsi, uyğun məsləhət şirkətləri qeyd olunan xidmətlərin temin edilməsindən maraqlı oldularını bildirməye davet edir. Xidmətlərin həyata keçirilməsinə maraqlı olan məsləhət şirkətlər müvafiq təcrübə və ixtisaslarını göstərən məlumatları təqdim etməlidirlər. Qısa siyahıya düşmək üçün meyarlar: Üstünlik məşğulluq layihələri və xidmətləri üzrə program və avadanlıq təhləkləri üçün təhlillərin aparılması təcrübəsi (0-30 bal); Program və avadanlıq infrastrukturunu tələberlərinin fəziləti üçün texniki şərtlər və texniki təpsirinələrin hazırlanması.

si təcrübəsi (0-25 bal); İdaretmə informasiya sistemləri/proqram təminatı üzrə celb olunan işçilərin təlimlərin təşkil, istifadəçi təlimatlarının hazırlanması təcrübəsi (0-25 bal); Monitoring və qiymətləndirmələrlə ilə əlaqəli mobil təbəqələrin hazırlanması təcrübəsi (0-20 bal). Qısa siyahı mərhələsində esas işçiyi təqdim etmələndirilməyəcək.

Maraqlı olan Məsləhətçilərin diqqəti Dünya Bankının iyul 2016, 2017-ci il noyabr və 2018-ci il avqust aylarında yeniden baxılmış ("Satınalma Qaydaları"), iyul 2016-ci il tarixli "LM üzrə Borçaların üçün Satınalma Qaydaları" senedinin Bölmə III, 3.14, 3.16 və 3.17-ci bəndlərindən yonəldilir ki, bu da Dünya Bankının məraqların toqquşmasına dair siyasetini təyin edir.

Məsləhətçilər öz ixtisasi artırmaq üçün əməkdaşlıq rəqabətlər, lakin dərənən ortaq müəssisə və/və sub-konsorsiyaya şəhərində olub-olmadığını aydın şəkildə göstərməlidirlər. Birgə müəssisə olduqda, ortaq müəssisədəki bütün tərəfdəşər seçildiyi təqdirdə məqəvili üzrə ortaqa və ayrı-ayrılıqla öndələk daşıyırlar.

Məsləhətçilərin seçim prosesi Satınalma Qaydaları ilə müeyyən edilmiş Məsləhətçilərin keyfiyyət və qiymətə əsaslanan seçim metoduna uyğun olaraq keçiriləcəkdir.

Əlavə məlumat iş saatı erzində (Bazar ertəsi-cümə günləri saat 09:00-dan 18:00-a kimi) aşağıda göstərilən üründən əlde etmek olar.

Maraq məktubları 04 oktyabr 2021-ci il tarixdək aşağıdakı ünvanlara (şəxşən, məktub şəklində, faks və ya elektron poçt vasitəsi) göndərilməlidir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi/Məşğulluğa Dəstək Layihəsi

Kim: Hüseyngulu İsmayılov, Satınalma üzrə mütəxəssis
Nazim Hikmet, 27, Rich Plaza, 2-ci mərtəbə
AZ1100, Bakı, Azərbaycan
E-mail: huseyngulu.ismayilov@esp.az

REQUEST FOR EXPRESSIONS OF INTEREST (CONSULTING SERVICES - FIRMS SELECTION)

The Republic of Azerbaijan
Employment Support Project
Loan No.: 9044-AZ

This Request for Expressions of Interest (REoI) has already been published in UNDB online on August 31, 2021 and extends the deadline for submission of applications to October 04, 2021.

Assignment Title: Development of Software to Analyze Beneficiary Data

Reference No. (as per Procurement Plan): AZ-MLSPP-218069-CS-QCBS

The Ministry of Labor and Social Protection of Population has received financing from the World Bank toward the cost of the Employment Support Project, and intends to apply part of the proceeds for consulting services.

The consulting services ("the Services") include Development of Software to Analyze Beneficiary Data, with 16 month of implementation period (expected to start about March 2021).

The detailed Terms of Reference (TOR) for the assignment can be found at the following website: <https://docs.google.com/document/d/14a1-z7BbGqRS3i6DcLKPnyP4qb8kYs/edit?usp=sharing&ouid=105638557535015383602&rtpof=true&sd=true>

The Ministry of Labor and Social Protection of Population / Employment Support Project now invites eligible consulting firms ("Consultants") to indicate their interest in providing the Services. Interested Consultants should provide information demonstrating that they have the required qualifications and relevant experience to perform the Services. The shortlisting criteria are: Experience in performing Software and Hardware Requirements Analysis preferably for employment projects and services (0-30 points); Experience in preparation of technical specifications and TORs for

the purchase of software and hardware infrastructure requirements (0-25 points); Experience in training of MIS/software staff, preparing user manuals (0-25 points); Experience in developing a Mobile App (MA), which is linked to M&E arrangements (0-20 points). Key Experts will not be evaluated at the shortlisting stage.

The attention of interested Consultants is drawn to Section III, paragraphs, 3.14, 3.16, and 3.17 of the World Bank's "Procurement Regulations for IPF Borrowers" July 2016, revised November 2017 and August 2018 ("Procurement Regulations"), setting forth the World Bank's policy on conflict of interest.

Consultants may associate with other firms to enhance their qualifications, but should indicate clearly whether the association is in the form of a joint venture and/or a sub-consultancy. In the case of a joint venture, all the partners in the joint venture shall be jointly and severally liable for the entire contract, if selected.

A Consultant will be selected in accordance with the Consultants Quality and Cost-based Selection method set out in the Procurement Regulations.

Further information can be obtained at the address below during office hours (Monday to Friday 09:00 to 17:00 hours).

Expressions of interest must be delivered in a written form to the address below (in person, or by mail, or by fax, or by e-mail) by October 04, 2021.

Ministry of Labor and Social Protection of Population / Employment Support Project

Attn: Mr.Huseyngulu İsmayılov,
Procurement Specialist
27, Nazim Hikmet str., Rich Plaza, 2nd floor
AZ1100, Bakı, Azərbaycan
E-mail: huseyngulu.ismayilov@esp.az

"Milli Hematologiya və Transfuziologiya Mərkəzi" Publik Hüquqi Şəxsi "221100 Dəftərxana və təsərrüfat malları"nin kotirovka sorğusu üsulu ilə satın alınmasını həyata keçirir

Maraqlanan təşkilatlar qeyd olunan telefon nömrəsi ilə əlaqə saxlaya bilərlər: +994512507053

Dəkliflər sorgusunda iştirak etmək üçün sənədlər 20.09.2021-ci il saat 15:00-dan 07.10.2021-ci il saat 10:00-dək qəbul olunur.

Ünvan: Mirəli Qaşqay küç., 145
rtm.muhibatliq@gmail.com

Tender komissiyası

Azərbaycan Respublikasının Mərkəzi Bankı kotirovka sorğuları elan edir

1. Azərbaycan Respublikasının Mərkəzi Bankı üçün elektrik mallarının və avadanlıqlarının satın alınması;

2. Azərbaycan Respublikası Mərkəzi Bankının inzibati binalarında istismar olunan mebel avadanlıqları, habelə

qapı-pencere sistemləri üçün ehtiyat hissələrinin satın alınması.

Kotirovka sorğuları üzrə Əsas şərlər toplularını əlaqələndirici şəxslərdən elde etmek olar.

Kotirovka sorğuları üzrə möhürünləşmiş və imzalanmış təklif zərfləri ən gec 07 oktyabr 2021-ci il saat 17:30-dək

əlaqələndirici şəxslər tərəfindən qəbul ediləcək və Satınalmalar komissiyası tərəfindən 08 oktyabr 2021-ci il saat

10:00-da Mərkəzi Bankın inzibati binasında açılacaqdır.

Kotirovka sorğuları üzrə əlaqələndirici şəxslər:
Elvin Şirdanov, telefon - 493 11 22 (daxili 428)
Elvir Musayev, telefon - 493 11 22 (daxili 490)

Satınalmalar komissiyası

"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyəti ədəd gəmi üçün HVAC sistemin layihə, avadanlıq və quraşdırılması işlərinin satın alınması məqsədilə müsabiqə elan edir

Müsabiqədə iştirak etmək istəyen şəxslər www.asco.az sahifəsinə daxil olmaqla elanlar bölməsindən əlavə sənədləri və etraflı məlumat ələdə edə bilərlər. Müsəlci təxmini son müddət 06 oktyabr 2021-ci il saat 16:00-dəkdir.

Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır (xarici dildə olan tender təklifləri Azərbaycan dilinə tərcümə edilməlidir).

Göstərilən vaxtdan gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır.

Ünvan: Bakı şəhəri, Neftçilər prospekti, 2.

Əlaqə telefonu: (012) 404-37-00, daxili:1047.

Tender komissiyası

"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyəti yanğın signalizasiya sisteminin quraşdırılması işlərinin satın alınması məqsədilə müsabiqə elan edir

Müsabiqədə iştirak etmək istəyen şəxslər www.asco.az sahifəsinə daxil olmaqla elanlar bölməsindən əlavə sənədləri və etraflı məlumat ələdə edə bilərlər. Müsəlci təxmini son müddət 15 oktyabr 2021-ci il saat 17:00-dəkdir.

Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır (xarici dildə olan tender təklifləri Azərbaycan dilinə tərcümə edilməlidir).

Göstərilən vaxtdan gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır.

Ünvan: Bakı şəhəri, Neftçilər prospekti, 2.

Əlaqə telefonu: (012) 404-37-00, daxili:1263.

Tender komissiyası

BİLDİRİŞ

Azərbaycan Respublikasının Mərkəzi Bankı üçün elektrik mallarının və avadanlıqlarının satın alınması ilə bağlı və Azərbaycan Respublikası Mərkəzi Bankının inzibati binalarında istismar olunan mebel avadanlıqları, habelə qapı-pencere sistemləri üçün ehtiyat hissələrinin satın alınması ilə bağlı kotirovka sorğularının quraşdırılması işlərinin satın alınması məqsədilə müsabiqə elan edir

Satınalmalar komissiyası

"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyəti 1547 layihəli yeni tikilən gəmiləri üçün (6 ədəd) tələb olunan müxtəlif gəmi tavan panellərinin satın alınması məqsədilə müsabiqə elan edir

Müsabiqədə iştirak etmək istəyen şəxslər www.asco.az sahifəsinə daxil olmaqla elanlar bölməsindən əlavə sənədləri və etraflı məlumat ələdə edə bilərlər. Müsəlci təxmini son müddət 07 oktyabr 2021-ci il saat 15:00-dəkdir.

Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır (xarici dildə olan tender təklifləri Azərbaycan dilinə tərcümə edilməlidir).

Göstərilən vaxtdan gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır.

Ünvan: Bakı şəhəri, Neftçilər prospekti, 2.

Əlaqə telefonu: (012) 404-37-00, daxili:1047.

Tender komissiyası

"İbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi" Publik Hüquqi Şəxs "Tibb müəssisələrinin istifadəsi üçün spesifik tibbi ləvazimat və sərfiyat materialları"nın satın alınması üzrə açıq tender elan edir

6. Müvafiq sahibkarlıq fealiyyəti növünün həyata keçirilmesi və ya müəyyən hərəkətlərin yerinə yetirilmesi üçün müvafiq lisensizliyə və ya icazəyə malik olması;

7. İddiəçinin son bir iddə fealiyyəti haqqında vergi organları tarafından təsdiq olunmuş maliyyə hesabatının surəti (bir iddən az müddət fealiyyət gösterirse həmin dövrü əhatə edən maliyyə hesabatının surəti);

8. İddiəçinin tətbiq etdiyi təkliflər (iddiəçinin tətbiq etdiyi təkliflər) 50 (elli) bank günü qüvvələndirməlidir.

9. Tender tətbiq et